



doğru bir amala, əqidəyə sahib olmasına da vacib sayırdı. Şairə görə o adam arifdir, irfan əhlidir ki, Allahını, haqqı olanı tanır. Ona görə kim ki, haqqı bilmir, o, şeytan kimi Allaha və onun hökmünə biganədir:

*Arif biləndir rəbbini,
gəl rəbbini gör, arif ol,
Həqdən bu gün məhcub olan,
şeytan kimi biganədir.*

Nəsimi əsl elm və irfan sahiblərinə yüksək dəyər verərək bəzilərinin bu adı doğrultmadığını, zahirdə özünü alim kimi təqdim etsə də, əslində cahilin biri olduğunu həmisi ifşa edir və göstərir ki, bizim belələri ilə daim mənəviyyat davası aparmağımız bütün xalqa bəllidir:

*Aliməm dedin və lakin cəhlin
oldu aşikar,
Gördülər cümlə xəlayiq
məniyi-dəvamımızı.*

Xalqımızın belə bir gözəl deyimi var: “ağzı əyri adam boynunun ardından tanınar”. Yaxud əsil-nəcabətin insan həyatında həllədici rolunu bildirmək üçün bu cür yığcam ifadədən istifadə

Elm və irfan şairi

Nəsimi fəlsəfəsinin kökündə dünyəviliklə qovuşmuş azərbaycanlı mədəniyyəti və əxlaqı durur

Bəsti MEHRALIYEVA,

Bakı şəhəri 194 nömrəli tam orta məktəbin
müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru,
Əməkdar müəllim

Azərbaycan, ərəb və fars dillərində şeirlər divanı yaratmış İmadəddin Nəsimi böyük din alimi, filosof və mütəfəkkir bir şəxsiyyət idi. Yaşayıb yaratdığı zamandan 650 illik bir dövr keçəsə də, o, sanki bu günün və sabahın şairidir, müasirimizdir. Xalq ruhu, xalq dünyagörüşü və idrakı Nəsimiyə qədər heç bir şairdə bu qədər çoşqun və sönməz bir ilhamla, sonsuz məhəbbət və dolğunluqla öz əksini tapmamışdır.

Nəsimi yaradıcılığı ilə yaxından tanış olduqda görəmək olur ki, o, nə qədər ülvə və yüksək ideallar səməsində bərəq vuran bir ulduzdursa, o qədər də xəlqidir, sadədir, anlaşılır, xalq məfkurə və idealına yaxındır, əlçatandır. Onun baharın gəlmişinə həsr etdiyi bu misralara diqqət edək:

*Bahar oldu və açıldı üzündən pərdə gülzarin,
İrişdi qonçənin dövrü, zamani qalmadı xarın.*

*Bu gün bazar edər gülşən səməndən laləvü güldən,
Qənimət gör ki, beş gündür tamaşası bu bazarın.*

Baharın təsvirinə həsr edilmiş bu beytlərdə nə qədər təbiilik və reallıq varsa, bir o qədər də dil və üslub sadəliyi, ifadə gözəlliyi mövcuddur.

Nəsimi əxlaqı və fəlsəfəsinin kökündə dünyəviliklə qovuşmuş sərf azərbaycanlı mədəniyyəti və əxlaqi durur. Bu kökünə və milli varlığına bağlılıq Nəsimi yaradıcılığına qida və ölməzlək verən ən başlıca mənbə və cövhəridir. Büyük şair sələflərinin elmi və bədii yaradıcılığından, xalqının bilik xəzinəsi olan folklorдан aldığı təəssüratları əsərlərində yaradıcı şəkildə döñə-döñə əks etdirməklə bu mövzuları daha da zənginləşdirmiş, inkişaf etdirmişdir.

Nəsimi istər adı bir fərd, bəşər övladı, istərsə də müqtədir bir şəxsiyyət kimi öz varlığını və insani missiyasını dərindən dərk edir, dünya və cəmiyyət haqqında düşündüklərini oxucularına bədii fəlsəfi bir üslubda anlatmağa çalışır. Sanki bu missiya onun boyuna biçilmiştir. O, bir kamil insan kimi haradan gəlib haraya getdiyini, qadir bir varlıq olan insanın bu dünyada nə etməli olduğunu, nələr edə biləcəyini dəqiqlik bilən alım, təriqət və cəmiyyət lideri idi:

*Yarəb ol pakızə gövhər kim, bəşərdir surəti,
Qanğı aləmdən galır, adı nədən insan olur? -*

Söyləyən şair insana böyük dəyər verməklə yanaşı, onun

olunur: “əsli huy-nəslili huy”. Nəsimi bu deyimləri yüksək sənətkarlıqla nəzmə çəkərək belə bir aforizm yaratmışdır:

*Hər kişinin sorman əslin, izzətindən bəllidir,
Söhbəti-irfan görənlər xidmətindən bəllidir.*

*Sorsalar məndən rəqibi, sən nəsindən biləsən
Mən bilirəm, sözü əgrı ənsəsindən bəllidir.*

Şair tənbəl, aciz və cahil insanları ardıcıl olaraq tənqid edir və onları silkələyib qəflət yuxusundan aylıtmağa, ömrünü faydalı bir işə sərf etməyə, boş həvəs ardına düşməməyə çağırırırdı:

*İtirdin Cami-Cəmşidi, oyan uyxudan ey qafıl,
Na buldun uyxudan göstər, na qıldın uyxudan hasil?*

*Hava camindan əsriksən, həvəs ardına düşmüsən,
Bu ağılu şərabı qoy kim, oldun şərbəti-qatıl.*

Bu dünyani fani, müvəqqəti sayan Nəsimi dünya malından ötrü nəfsinin qurbanı olanları qınayır, onları gözütox olub qonaətlə yaşamağa dəvət edirdi. Şairə görə, tamah insan bədənində çox ağır bir xəstəlikdir və onun dərmanı yalnız qonaətcil olmaqdır:

*Dünyada cavidan evi kimsə üçün yapılmadı,
Keç bu keçən xərabədən, qoy bu fənə imarəti*

*Tamah adəm vücudunda bəğayət ziş illətdir,
Qənaət nuşidarudur ki, dəf eylər bu illəti.*

Bəziləri bir tıkə ruzi üçün min yalan və hiyləyə əl atır və sonda məlum olur ki, çəkdiyi bu zillət, düşdüyü bu rəzalet əldə etdiyi mənfeətə qətiyyən dəyməzmiş:

*Zərqü riya təriqinə düşməvü nəfsə uyma kim,
Kimsəyə assi eyləməz sol səfərin ticarəti.*

Bu cür məsləhət və tövsiyələr, aforizmlər Nəsimi yaradıcılığında yetərincədir və o bu mövzuya döñə-döñə müraciət etməkdən yorulmur. Özüne və başqalarına döñə-döñə hansı keyfiyyətin yaxşı, hansı adətin pis olduğunu təlqin edərək doğru yolu göstərən nəsihətə quşaq asmağı, əməl etməyi vacib sayırırdı:

Nəsimi sən yaqın əhli-nəzərsən

Bu üç nəsnəyi qıl kəndinə adət:

Biri lütfü kərəm, həm xülgə-niku

Biri heç kimsəyə baxma həqarət.

Bu sözlər xoş nəsihətdir bilənə,

Səadətdir, vəli eyni-səadət.

Təbii ki, kiçik bir məqalədə Nəsimi yaradıcılığında elm və irfan problemini yetərli bir səviyyədə şərh etmək imkan xaricindədir. Söylədiklərimiz böyük şair və filosofun yaradıcılığı fonunda dəryadan bir damla timsalında olduğundan Nəsimi yaradıcılığına mütəxəssislərin döñə-döñə müraciət etməli olduqlarını vurgulamaqla sözümüzərə veririk.